

15 may 2014

Azərbaycan Respublikası
qanunvericiliyində baş vermiş
dəyişikliklərə dair yenilənmiş bələdçi

Qanunvericilik üzrə məlumat:

Qanunvericilikdə baş vermiş dəyişikliklər

Hazırkı buraxılışda biz, aşağıdakılar haqqında qanunvericilikdə baş vermiş dəyişikliklərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- Vergilər Nazirliyi tərəfindən göstərilən yeni elektron xidmətlər;
- Sığorta şirkətləri tərəfindən həyatın yığım sığortası üzrə sığorta olunanlara borcun verilməsi qaydaları.

⇒ **Vergilər Nazirliyi tərəfindən göstərilən yeni elektron xidmətlər**

2 mart 2014-cü il tarixdən etibarən dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin siyahısı genişləndirilib. Belə ki, Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə aşağıdakılar əlavə olunub:

- Vergi öhdəliyinin yaranmaması haqqında arayışların vergi orqanına onlayn təqdim edilməsi;
- Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışın təqdim edilməsi;
- Vergi partnyorluğu Sazişinin bağlanması üçün ərizələrin qəbulu.

⇒ **Maliyyə Nazirliyi sığorta şirkətləri tərəfindən həyatın yığım sığortası üzrə sığorta olunanlara borcun verilməsi qaydalarını müəyyən etdi.**

7 aprel 2014-cü il tarixdə qəbul edilən qaydalarda borcun verilməsinin şərtləri, qaydası və forması müəyyən edilir. Belə ki, həmin qaydalara əsasən digər şərtlər arasında sığortaçı tərəfindən sığorta olunan şəxsə borcun verilməsi üçün sığorta müqaviləsi ən azı 2 il müddətində qüvvədə olmalıdır və borc qaytarılan məbləğin 50 faizi həddində olmalıdır.

EY

Building a better
working world

Əlaqə üçün

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:

Arzu Hacıyeva

Partnyor, Vergi və hüquq xidmətləri

Tel: +994 (12) 490 7020
Email: arzu.hajiyeva@az.ey.com

Hidayat Əzimov

Korporativ Hüquq Xidmətinin Rəhbəri, Vergi və hüquq xidmətləri

Tel: +994 (12) 490 7020
Email: hidayat.azimov@az.ey.com

Zaur Qurbanov

Menecer, Vergi və hüquq xidmətləri

Tel: +994 (12) 490 7020
Email: zaur.qurbanov@az.ey.com

"EY"

Audit | Vergi | Əməliyyat | Məsləhət xidmətləri

"EY" haqqında

"EY" audit, vergi, əməliyyatlar və məsləhət xidmətləri üzrə global liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY MDB şirkətləri ilə birgə çalışır və onlara öz işgüzar məqsədlərinə çatmağa kömək edir. Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Kazan, Almatı, Astana, Bakı, Kiyev, Donetsk, Daşkənd, Tbilisi, Minskdə və s. şəhərlərində yerləşən 20 ofisdə 4,600 mütəxəssis çalışır.

EY şirkəti Ernst & Young Global Limited global şirkətlər qrupunun bir üzvüdür. Bu şirkətlərin hər biri ayrıca hüquqi şəxsdir. Ernst & Young Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com.

© 2014 Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi. Bütün hüquqlar qorunur.

Əlaqə

Almatı +7 (727) 258 5960	Minsk +375 (17) 209 4535
Astana +7 (7172) 58 0400	Moskva +7 (495) 755 9700
Bakı +994 (12) 490 7020	Sankt-Peterburq +7 (812) 703 7800
Kazan +7 (843) 567 3333	Daşkənd +998 (71) 140 6482
Kiyev +380 (44) 490 3000	Tbilisi +995 (32) 43 9375

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyanı görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.